

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Bakı-Təbriz

Biz bir millət olaraq
tarix səhnəsinə
çıxmışıq **5**

Bizə İdeologiya
lazımdır mı? **9**


İranda Türk
Kültürünün
Durumu **23**

İranda bu gün
və sabah **26**

Böyük təhlükə **35**

Ölümdən yazmağı
heç vaxt
sevməmişəm **40**

Bir udum
Türk ruhu **46**



Dünya azərbaycanlılarının dergisi

№001

mart 2005

Təsisçidən

Sabir Rüstəmxanlı:

Bütöv Azərbaycanın və Türk dünyasının dərgisi

Hamımıza əziz olan yaz bayramı ərəfəsində oxucularımıza təqdim olunan bu dərginin ürəyimdə doğurduğu həyəcanı ifadə etmək çox çətindir.

Bu, çoxlarına qəribə görünə bilər. Çünki indi yeni qəzet, yeni dərgi, hətta yeni televiziya kanalı heç kimi təəcübləndirmir. Nə qədər istəsən qəzetimiz, jurnalımız, jurnalistimiz var... Mən də ki gənclik illərimdən bu sahənin içində bişmişəm. Kitab bazasının fəhləsindən, "Ədəbiyyat və incəsənət" qəzetinin kiçik ədəbi işçiliyindən başlamış, baş redaktora, sonra nazirə qədər - qəzetçiliyin büöv pillələrini qalxmış, bütün sevinc və kədərini yaşamışam. 1989-cu ildə, "Azərbaycan" adlı ilk müstəqil demokratik qəzeti yaradıb onun ilk nömrəsini buraxanda bir ömrə bəs edəcək qədər qürur hissi keçirmişdim. Sonralar başqa jurnal və qəzetlərin də təsisçisi olmuşam. Mətbuatın önündə yaşıl işıq yandıraraq yüzlərlə qəzet və jurnal, onlarla televiziya, radio və informasiya vasitəsinə fəaliyyət vəsiqəsi vermişəm. Bu işləri görəndə həmişə sevinmişəm. Ancaq

indi duyduğum həyəcan başqadır.

Bakı-Təbrizi bir yerdə, yanaşı görmək mənim idealım, ömrümün ən böyük arzudur. Bu birliyə doğru yol gedir, bu birlikdən ötrü çalışır, mübarizə aparır və yaşayır...

Parçalanmış Azərbaycanın iki baş kəndi! Dünyada Bakıdan da, Təbrizdən də böyük, gözəl şəhərlər çoxdur. Ancaq bizim üçün bunlar dünyanın ən qutsal sözləridir. Sovet dönəmində Quzey azərbaycanlılara ziyarət yeri seçimi imkanı verilsəydi, əhalinin çoxu Təbrizi seçərdi.

İndi yollar genişləniib, ara açılıb, gedib-gələn çoxdur. Təbrizdə dəfələrlə olmuşam. Ancaq Təbriz gözümdə hələ də qutsaldır. Təbriz, Ərdəbil, Marağa, Urmiyə, Həmədan, Zəncan, Qəzvin, Savalan - hər biri vətənimizin quzeyində yaşayıb, o yerlərə həsrət qalmış hər bir azərbaycanlı üçün Məkkə, Mədinə qədər əziz və müqəddəsdir...

Sayı 50 milyona çatan, bölgənin ən böyük xalqı olan Azərbaycan türkləri (Anadolu türklərindən sonra) payız rüzgarının qovduğu payız

yarpaqları kimi bu gün dünyanın 70-dən çox ölkəsinə səpələnib. Biri rejimdən, biri təqibdən qaçıb, biri bir parça çörəyin, biri cocuqlarına normal təhsil verməyin peşində... Xoş gün-güzəran, haqq-ədələt axtara-axtara didərgin-özge qapılarında...

Tarixən çəkdiklərimiz azmış kimi bu gün də erməni üstümüzə qısqırdıblar.

Təkcə ərazilərimizi deyil, ruhumuzu da parçalamağa çalışıblar.

200 ildir Azərbaycan bu acı, faciəli taleyi ilə üz-üzə, pəncə-pəncəyədir.

Çox şeylər itirmişik. Birliyimizə doğru gedən yollarda çox böyük çətinliklər var. Onlardan ən ağırını təşkilatlarına bilməməyimizdir.

Məni Dünya Azərbaycanlıları Konqresinə bağlayan ədəbi taleyim böyük bir hissəsini həsr etdiyim birlik, bütövlük idellarıdır. Təəsüf ki, bu qədər müqəddəs bir amala xidmət edən qurumun içində də çətinliklər var. Düşmən azərbaycanlıların bir araya gəlməsini önləmək üçün gütün ağıla gələn və gəlməyən vasitələrdən istifadə edir. Ancaq Konqres ildən-

ilə böyüyür, irəli gedir.

Üstündə dilimizin ən gözəl sözlərini gəzdirən, bu kəlmələrlə aramıza mənəvi körpü salan "Bakı-Təbriz" dərgisi müstəqil olsa da, dünya azərbaycanlılarının kürsüsü olacaq. Mənəvi bütövlüyümüzdə xidmət edən, istiqlalə aparan yolları genişləndirən nə varsa bizim diqqət mərkəzimizdə olacaq.

Bu yolların hamısı sözdən, şüurdan, birlik zərurətini hər bir vətəndaşın dərkindən başlanır.

Bakı -Təbriz daha çox elmi, siyasi, strateji araşdırmalar, ciddi söhbətlər dərgisi ol-

maqla dünyada və bölgədə gedən siyasi proseslərin real mahiyyətini və məqsədlərini göstərəcək... Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlının, el yolunda baş qoymağa hazır olanların kürsüsü olacaq "Bakı-Təbriz"!..

Azərbaycan tarixin çətin dönəmində yaşayır. Ancaq tarixin asan dönəmi olubmu? Hansı xalq öz ideallarına və haqlarına asanlıqla qovuşub?

Bizim ölüm-dirim savaşı-mız yüz illərdir davam edir. Güneydə din, məzhəb pərdəsinə bürünmüş quduz fars şovinizmi ərəbin, rusun bacarmadığını bacarmaq iddiasın-

dadır. Özündən böyük olan bir milləti öz içində əritmək istəyir. Ancaq bu millət çox belə qıcanan dişləri qırıb, inşaallah, yenə qıracaq. Yetər ki, qəddini dikəltsin, qanı coşsun, yalanlara, hiylələrə inanmaq sadələvhlüyündən qopsun, ruhuna və inamına sarılsın.

"Bakı-Təbriz" Bütöv Azərbaycanın, sevgimizin, qardaşlığımızın daim açıq, şəhərrah, işlək el yolu olacaq.

Jurnalın tezliklə oxucuların əl-əl axtardıqları bir nəşrə çevriləcəyinə inanır oxucularımızın fikir və mülahizələrini gözləyirik.